

**Razim MƏMMƏDOV,**  
ADPU-nun Ədəbiyyat  
kafedrasının müdürü,  
dosent

(Əvvəli ötan sayımızda)

Pyesde əreb xalqlarının öz torpaqlarını müdafiesində qarşıya çıxan problemlərin mahiyetinə nüfuz edir. Həmin çotinliklərin əreb hakimlərinin hakimiyət uğrunda mübarizəsindən, royaset davalarından doğması əsərdə bütün reallığı ilə qoyulur və əreb hakimi Şeyx İdrisin simasında simvollaşdırılır.

Seyx İdris məhz hakimiyət ehtirası ilə italyanlarla saziş bağlayıb, onların müharibədən qalib çıxmamasına kömək edir. Lakin C.Cabbarlı əreb xalqlarının müsləman-xristian qarşıdurmasında böyük bir ozm göstərdiyini, müsləman dünyasının birliliyi kontekstində türklərle bir yerde olmağı özündə güc tapdığını bedii təsvirin obyektinə çevirir. Əsərdə islam xalqlarının birliliyi ideyası təkcə hakimiyəti temsil edən qıvuların timsalında deyil, sıravi insanların milli düşüncəsindən əqیدə çevrilər, dölk edilməsi bir zərərət kimi öz ifadəsinə tapması T.Salamoğlunun tədqiqatında tam aydınlığı ilə təsdiqini tapır. Müellif bunu bedii mətnindən getirdiyi nümunələrlə isbat etməye müvəffəq olur.

T.Salamoğlu ədibin "Ədirne fəthi" pyesini de hərtərəfi təhlil etmiş və əsərlə bağlı maraqlı, orijinal ideyalar irəli sürmüştür. O, yazar ki, "bu pyes türk milli düşüncəsinin, türkün vətəndaşlıq şüurunun formalamaşmasını və bu prosesin türkün təleyində oynadığı həlliçəli rolü bedii təsvirin mərkəzindən çəkən bir əsərdir". Tədqiqatdan aydın olur ki, ədib bu əsərdə müsləman xalqlarının birliliyi ideyasını "Ulduz"da olduğu kimi qabarıq bir xətt kimi vermir, burada sərf türkülün Avropa dünyası ilə üz-üzə qaldığını zamanın həqiqi kimi əsərinə gotirib, qeyri-beraber güce qarşı mübarizədə türkün öz vətənəsinə sənsuz məhəbbətini, voten torpaqlarının müdafəsinə namus yükü hesab etmesini bütün gücü ilə təsvir obyektinə çevirir". Bedii mətnindən aydın hiss olunur ki, C.Cabbarlı türkün öz varlığının təsdiqində onun milli hissi ilə beraber, dini hissini, inancını da rulunu xüsusi vurğulamağı unutmur. Əsərdəki bu incilikləri diqqətlə təhlil edən professor T.Salamoğlu yazar ki, "Cabbarlı yaradılığında milli və dini inancdan irəli gələn güc türkün qələbəsinin mənəvi-psixoloji əsasında dayanır. Hətta Cabbarlı türkün torpaq, voton hissini, milli duyğusunun şorof hissine çevrilərək islam ruhanısının oynadığı rolə də sehişələr ayırrı. "Ədirne fəthi"ndə Avropanın birləşmiş qüvvələrinə qarşı qeyri-beraber döyuşlər aparan türk əsgərinin ruhunu qaldırmak üçün din xadimlerinin gördüyü işləri bedii təsvirin mərkəzinə çəkir".

T.Salamoğlu əsərdə din xadimlərinə belə

# "İZM" LƏRİN ESTETİKASI YENİ METODOLOJİ BAXIŞ SİSTEMİNDƏ

(Təyyar Salamoğlunun tədqiqatları əsasında)

yer ayrılmışını təqdir edir və bu mənada C.Cabbarlı ədəbiyyat tariximizdə ilk ədib kimi səciyyələndirir: "Etiraf etmək lazımdır ki, din xadimlərə belə bir vətəndaşlıq mövqeyinin ayrılması bizim ədəbiyyatımız üçün nadir bir ənənədir. Əsərin yazılıma ayrlanıb rol, heç şübhəsiz ki, C.Cabbarlı əsər İslam dininə böyük inancından və həqiqi din xadimlərinə inamından irəli gəlir".

Böyük ədibin yaradılığını, xüsusi de pylesləri diqqətlə izleyən T.Salamoğlu yazar ki, ədib "Aydın", "Oqtay Eloğlu" əsərlərində də bu ənənəni davam etdirir, özünün dino inancı münasibətini bir dənə ortaya qoyur. Kitabda oxuyuruq: "Doğrudur, bu əsərlərdə qohrəmanların dina açıq və şüurlu münasibəti məsəlesi qoyulmuşdur. Lakin her iki qohrəman Allah sevgisi və inamı olan insanlar kimi təsvir edilir. İslam inancında qail bütün insanlar kimi onlar da təhditlər olaraq Allaha tez-tez and içir, ona olan inamlarını kifayət qədər intensiv şəkildə bürüze verirlər. Aydının dilində "ey uca pərvəndigərim", "ey ulu tanrı", "Allah eşqinə" kimi ifadələr işlənir.

Oktayın sehnəni sevdiyini "Məkkə, Mədinə, tanrımda qədər sevdiyim" ifadesi ilə müqayisədə səbüt etməyə çalışması onun dini inancının həqiqiliyindən və semimiliyindən xəber verir".

Tədqiqatda maraq doğuran məsələlərdən biri de xarakter etibarı ilə bir-birinə yaxın olan bu qohrəmanlar dini inanclarında da eyni dərəcədə səmimidirlər. Lakin onlar ağır mənəvi zərba aldıqları, dorin sarsıntılar keçirdikləri anlarında ədibin öz qohrəmanlarının dini düşüncələrinə həsnə səfəradan həll etməsi məsələsi da maraq doğurur.. Bu məsələdə ədəbiyyatşunası alım C.Cabbarlı əsərində dən dünüşmənin çevrilməsi prosesi kimi ədəbiyyatşunasının təqdir etdiyi bu cəhətlər sənətkarın həqiqi dünüşmənin mahiyətinin ifadəsi kimi götürüle bilməz. "Od golini"nə qədər islamı dünüşənəcək milli vərlığın tarixi və müasir xarakterin keyfiyyəti kimi təqdim edən C.Cabbarlı əsərində dən dünüşmənin çevrilməsi, xalis ateist Mövqedən çıxışı arasındaki fərqli əvvəlki əsərlərin yazılıma zamanının ictimai-siyasi əsəriti ilə bu faciənin yazılımasını şərtləndirən ictimai-siyasi zaman arasında fərqlindən "dövrən doğur". Bu fərqli qaynaqlarını incələyən tədqiqatçı yazır: "Artıq müasir ədəbiyyatşunaslıq təsdiq etməkdən ki, 20-ci illərin (keçmiş əsrin - R.M.) birinci yarısına qədər estetik dünüşənəcək milli adəbi ənənənin davamı kimi meydana çıxır. 20-ci illərin ikinci yarısından başlayaraq sovet rejiminin ədəbiyyat siyasi milli-estetik fikri öz tarixi ənənəsindən uzaqlaşdırır, heç bir ədəbi ənənəyə məhəbbətinən proletar ədəbiyyatı yaratmaq ideyasını zorla şüurlara yerişdirir. Sovet rejiminin siyasi xəttində inkarçı və təngqid münasibət öncə keçir, ateizm təbliğatı qüvvətlenir. İctimai höyətə özənərən yaradılmışdır. 20-ci illərin ikinci yarısından başlayaraq sovet rejiminin ədəbiyyat siyasi milli-estetik fikri öz tarixi ənənəsindən uzaqlaşdırır, heç bir ədəbi ənənəyə yad keyfiyyətlər calamaq məcburiyyəti kimi meydana çıxır". O, sovet ədəbiyyatşunaslığında Sevilin "inkişaf yolu"nın Azərbaycan qadının inkışaf yolu kimi ümumiyyətlərini ifadə etməsi əsərdə qəbul etmir, bu prinsipin reallığı deyil, "ideologiyanın bedii əsərdə təcəssümünü tapmasından başqa bir şey olmadığını vurğulayır".

C.Cabbarlı əsərini yazılıma tarixi üzrə ardıcılıqla izleyən T.Salamoğlunun dramaturqun "Od golini", "Sevil", "Almaz" əsərləri haqqında söyleydiyi yeni fikir və konsepsiylər da böyük maraq doğurur. Məlumdur ki, bu əsərlər sovet dövrü ədəbiyyatşunaslığında "socialist realizmi prinsipləri" əsasında yazılmış, onların "ilk sovet tarixi tragediyası", "inqilabi", "romantik məzmunlu faciə", "din və dini təsəssübəlik" məqsədi ilə yazılmış əsər, "qadın azadlığı", "Azərbaycan qadının inkişafı yolu"nu eks etdirən bedii sonet nümunəsi və sairə kimi təqdim olundur. T.Salamoğlunun ədəbi-təngidi görüşlərində bu və ya digər mühəhizolərə, bu mühəhizolərə doğuran səbəblərə ciddi,

osaslandırmış fikir və arqumentlərə rastlaşırıq. O, görkəmli ədəbiyyatşunası alım M.Arifin "Od golini"ni "ədibin sosializm realizm prinsiplərinin monimşənilməsində mühüm rəl oynayan" əsər kimi xarakterize etməsini qəbul etmir. Əsərin yazılıma tarixinə əlavə olaraq burada milli məzmunlu ideoloji məzmunun bir qovuşuqluq yaratığını vurğulayır. Kitabda oxuyuruq: "Düşnürük ki, müstəməkəliyə qarşı mübarizə ideyasını gerçəkləşdirən əsər kimi "Od golini" milli məzmunlu bir əsərdir". Müellif tövəssüflü onu da qeyd edir ki, "Od golini"ndən başlayaraq Cabbarlı əsərlərinə də olsa, sovet siyasi rejiminin prinsiplərinin təsiri altında olmasa baxımdan artıq ədibin dünaygörüşündə İslam dininə yanışma, onun milli heyətə oynadığı rola verilən bədii təfsirlər dramaturqun, əvvəlki yaradılıqlı ənənəsindən doğulmur. Lakin tədqiqatçı sovet ədəbiyyatşunaslığının "Od golini" islam dininin Azerbaycanın tarixində təmamilə mürtece roli oynadığını göstərən qüvvətli bir əsərdir" tezisini da qəbul etmir.

O yazar: "Bizim fikrimiz, Cabbarlı əsərin dünaygörüşünün irəliyə doğru horəkatı, qohrəmanın əsl inqilabçıya çevriləməsi prosesi kimi ədəbiyyatşunasının təqdir etdiyi bu cəhətlər sənətkarın həqiqi dünaygörüşünün mahiyətinin ifadəsi kimi götürüle bilməz. "Od golini"nə qədər islamı dünüşənəcək milli vərlığın tarixi və müasir xarakterində inqilabçı inkişafda" göstərmək tələbindən irali golur və obrazı öz xarakterindən çıxarmış, onun xarakterində yad keyfiyyətlər calamaq məcburiyyəti kimi meydana çıxır". O, sovet ədəbiyyatşunaslığında Sevilin "inkişaf yolu"nın Azərbaycan qadının inkışaf yolu kimi ümumiyyətlərini ifadə etməsi əsərdə qəbul etmir, bu prinsipin reallığı deyil, "ideologiyanın bedii əsərdə təcəssümünü tapmasından başqa bir şey olmadığını vurğulayır".

Tədqiqatda göstərilir ki, Sevilin ictimai höyətə gedən yoluñun davamı Almaz obrazında bir daha meydana çıxır. Almaz da sovet rejiminin ideologiyasına uyğun olaraq qadının inancına, "Quran-Korim"ə iman getirəsinə, Allaqla qəlbən bağlılığın geridə qalmışlıq, avamlılıq kimi bacır. C.Cabbarlı əsərini sovet hakimiyəti illərində yazılışan dram əsərlərində səhəbət açan alım kişi-qadın münasibətləri ilə bağlı qohrəmanların dilindən söylənlərin fikirləri, dino inkarçı yanaşmasalar Cabbarlı əsərin dünaygörüşünün ifadəsindən çox, bu dünaygörüşün sovet rejiminin ateist siyaseti ilə zədə almasının nəticələri kimi meydana çıxmışdır".

**Əvvəl 8-ci sahifədə**

T.Salamoğlunu narahat eden məsələlərdən biri də müasir ədəbiyyatşunaslığının böyük dramaturq Cəfər Cabbarlının keçən əsrin 20-30-cu illərində qələmə aldığı bu pyeslerində ictimai həyatda gedən proseslərin, sovet rejiminin qadınına verdiyi azadlığın məhiyyətini müasir baxışlar prizmasından tohlil və tədqiq etməmələridir. Həqiqətən də sənətkarlıq baxımından yüksək seviyyədə qələmə almış bu əsərlərin yeni elmi baxışlar prizmasından təhlilinə ehtiyac duyulur. Kitabda oxuyuruq: "Həc şübhəsiz ki, "Od gəlini"ndə də, "Sevil"də də, "Almaz"da də iti realist qələmin ifadə etdikləri ilə yazıcıının ideolojiyanın təsiri altında əsərlərinə gotirdiyi hadisə və obrazlar üz-üzə dayanır və müyyən mənədə yaziçının həyat həqiqətinə sədəqətini sügortalar. Ancaq bu halda də ədəbiyyatşunaslığındı də realist qələmin təsvir etdikləri ilə ideolojidən gələn təsvirləri bir-birindən ayırmaga təsəbbüs etməsi təəccüb doğurur".

C.Cabbarlının sovet dövrü dramaturgiyından söhbət açağın T.Salamoğlu ədəbiyət həyat həqiqətlərini bütün mürakəbəliyi və ziddiyətləri ilə təsvirində müyyən çətinliklərə qarşılaşdığını, mövcud reallığı obyektiv şəkildə, olduğu kimi təsvir və ifadə etməkde əsərlərlə rastlaştığını vurgulayır. Tədqiqatçının fikrincə, "yarannışlı" əsərlər Cabbarlı yaradıcılığının əvvəlki mərhələlərində formalasılmış enənələrdən bu və ya digər dərəcədə imtina yətirib çıxarırlar, onu həyat həqiqətini təhrifə sövq edirdi". Alim tərəddüd etməkdən yazı: "Sevilin, Almazın düşüncə və hərəkətini ictimai həyatın qanunauyğunluğu, tipik hadisəsi kimi qəlemlə verəndə C.Cabbarlının öz estetik prinsiplərinə əks getdiyini görməmək mümkin deyildi".

"C.Cabbarlının "Oktay Eloğlu"dan sonra yaradıcılığının tamamilə fərqli müstəvilde cərayan etməsinin, onun yaradıcılığındaki "keyfiyyət" deyişməsinin səbəbləri tarixlik prinsipinə uyğun olaraq ardıcılmalıdır" konsepsiyasını irolı səren Təyyar Salamoğlunun fikrincə, sovet dövründə mövzunun bedii həllində yazının serbestliyi onun əlindən alındı. Bu məntiqdən çıxış edərək alim yazır: "Od gəlini"ndə, "Sevil"də və "Almaz"da İslam dininə münasibətə bas qəhrəmanların ortalığa qoyduğu mövqelər bütövlükde ideoloji yönünlüdür, mülliñin hadisələrin cərayanını gerçəklilikin ona təqdimləri müstəvisindən çıxırbılojının isteklərinə tabe tutmağa məcbur qalması müstəvisində izah olunmalıdır".


T.Salamoğlunun ədəbi-təqnidə görüşündə C.Cabbarlının milli bir sənətkar olduğunu, azad sənətkar döñəncəsi ilə yazdırıcı əsərlərdə salqımızın milli mənafeyindən çıxılı etdiyi, bu mənafeyi əsərlərində cəsarətə əks etdirdiyi tam aydınlığı ilə elmi təsdiqini tapır.

**III HİSSƏ****ROMANTİZM ƏDƏBİ CƏRƏYANI  
YENİ İDEYALAR, YENİ  
NÜMAYƏNDƏLƏR VƏ ESTETİK  
PRİNСİPLƏR MÜSTƏVİSİNĐƏ**

**Əhməd Cavad və Umgülsüm  
Sadıqzadə yaradıcılığına romantizmin  
estetikası prizmasından baxışlar**

Azərbaycan ədəbiyyatı tarixində şairlər qədrəti ilə özünəməxsus şərflə yer tutan ədiblərimizdən biri də Əhməd Cavaddır. Məlumdur ki, faciəli ömrür səren şairin zəngin irsi vaxtında və lazımı soviyyəde öyrənil-məməş, ona haqq etdiyi yüksək qiymət verilməmişdir. Böyük şairin həyatının və yaradıcılığının öyrənilməsinə,

# "İZM" LƏRİN ESTETİKASI YENİ METODOLOJİ BAXIŞ SİSTEMİNDƏ



onun əsərlərinin neşrinə diqqət müstəqillik dövrünün ilk illərində artdıqma başlıyır və qısa müddət ərzində misilsiz istedad sahibi olan sənətkar layiq olduğu yüksək qiymətini alır. T.Salamoğlu yazır ki, "şairə verilmiş rəsmi bərətin tarixi olli ilə yaxındır. Paradoksal hal kimi görünsoñ da, demək lazımdır ki, hətta şairin ırsının on ililiklərə qədər çox ehtiyatla yanaşılmış, əsərlərinin naşrı işi təşkil edilməmiş, yaradıcılığı öyrənilməmiş və təbliği olunmamışdır". Bərəat almış şairin yaradıcılığına son dövrlərə qədər etnəsiz münasibət tədqiqatçının təccübünə səbəb olur. Onu daha çox təcəccübləndirən keçən əsrin sənətkarının illərində işq üzü görən kitab, məqələ və dərsliklərdə Ə.Cavadın ədəbi ictimaiyyətə və tələbələrə töhrif olunmuş bir formada çatdırılmışdır. O, "Azərbaycan sovet ədəbiyyatı" dərsliyinə daxili edilmiş öncəkini mülliñin şairin yaradıcılıq qədrətinin hiss edə bilmənilərin vurgulayır: "Bu müləhizolordə Ə.Cavad şəri üçün səciyyəvi olan keyfiyyətlərin müyyənələşdirilməsi yox, mülliñin boyaları tündləşdirəməsi açıq-əşkar görür. Mülliñin seqdiyi nümunələr şairin yaradıcılığının birinci mərhələsi haqqında qötüyan tam təsəvvür yarada bilmir. Çünkü təqdim olunan nümunələr arasında Milli Demokratik Respublika dövründə yazılmış olduqca nikbin, sevinçəvəli-ruhiyəsinə ifadə edən şeirlərin heç birinən adı çökəlmir".

Keçən əsrin 20-ci illərinin Ə.Cavadın əsərlərinin neşri, həyatının və yaradıcılığının öyrənilməsi baxımından çox uğurlu olduğunu vurgulayan T.Salamoğlu bu dövrə şairlərə bağlı yazılmış əsərlərin demək olar ki, hamisini nəzərdən keçirmiş, onların her birinin elmi dəyərinə qiymət vermişdir. Alim tərəfindən tanınmış ədəbiyyatşunas A.Əliyevanın, Ə.Cavad ırsının ardıcılıq tədqiqatçısı Əli Saləddin, şairin təbəqə tədqiqatçısı İrfan Murad Yıldırımın, akademik Bəkir Nəbiyevin və başqa ədəbiyyatşunas alımların kitab və monoqrafiyalarının elmi dəyərinən, şairin poeziyasının ideya-məzmun, sənətkarlıq keyfiyyətlərindən, onun Azərbaycan poeziyasına özünəməxsus ədəbi taleyi, sənətdə orijinal desti-xətti olmasından, ümumşərəf islam zehniyyətinə, ümum-türk mənəvi qaynaqlarına, anadılı şeirimizə dərindən belədiyindən, şairin insanlıq, millət və din əsərində öz borcunu başa düşməsindən, onun xalqın istori siyasi,

istərəsə də ictimai həyatına nüfuz etməsindən, şeirlərinin töbii və somimiliyindən, ümumiyyətdən, şairin çoxşaxəli yaradıcılığının bütün sahələrindən, eləcə də onun faciəvi həyatından otralı səhər açıldıqını geniş şəhər etmiş, bu və ya digər əsərlərlə öz münasibətini bildirmişdir.

Tədqiqatçı Ə.Cavad yaradıcılığının monoqrafiik araşdırılması baxımından akademik B.Nəbiyevin "Əhməd Cavad" kitabını xüsusi qeyd edərək yazır: "Əhməd Cavad" monoqrafiyası şairin mükəmməl tərcüməyi-halının yazılıması və yaradıcılığının bütün istiqamətlərini əhatə etməsi baxımından razılıq doğurur.

Monoqrafiya zəngin faktik materialları əsasında yazılmışdır. Mülliñin arxivlərde, xüsusi Nizami muzeyində saxlanılan tərcüməyi-hal materiallarını, şairin əsərlərinin olyazmalarını, sonrakı illərdə Azərbaycanda və Türkiyədə çap olunan əsərlərini, bu əsərlərə yazılmış müqəddimələri, ayrı-ayrı məqələləri, hər səydon ona isə, mətbət və qeyri-mətbət əsərlərini, Azərbaycan yazıçılarının 30-cu illərdə keçirilən plenum və qurultay materiallarının stenogramlarını, oğlu N.Axundzadənin atası ilə bağlı xatirələrini, 20-30-cu illər mətbəutlarındakı məqələ və yazıları tədqiqata cəlb etməyə nail olmuş araştırma obyektiyinə təhrifini və sərhadlərinin nəhayətsizliyini görtüntüyə götürir".

T.Salamoğlu monoqrafiyanın bütün bölmələrini diqqətlə təhlil edir, onu şairin ırsının oxuculara tam çatdırılmasına baxımından zəngin elmi mənbə kimi dəyrənləndirir: "Əhməd Cavad" kitabı sənət taleyi uzun müddət xalqdan gizlədilən böyük şairin həyatı və yaradıcılıq yolu haqqında dolğun təsəvvür yaradır. İlk noşrindən on beş ilən artıq vaxt keçərə də, monoqrafiya şair haqqında on mötəbər elmi mənbələrdən biri olmaq gücünü saxlayır".

Ədəbiyyatşunaslığı Ə.Cavadın yaradıcılığının əsasən iki mərhələye ayrılır. T.Salamoğlu da şairin yaradıcılığının dövrəşdirilməsinin "son dərəcə mühüm elmi əhəmiyyətə malik" olduğunu nozorə çatdırır və bu məsələnin üzündə dayanaraq öz konsepsiyasını irolı sürür. O yazır: "Ə.Cavad bir-birinə tam oks olan iki siyasi quruluşda, bir-birinə zidd olan iki ictimai-siyasi mühitdə yaradıcılıq fealiyyəti göstərmişdir. Ele bunu nozorə alan tədqiqatçılar şairin sovet dövründə qədər yaradıcılığının birinci dövr, sonrakı yaradıcılığını ise ikinci dövr hesab etmişlər. Belə bir dövrəşdirmə elmi baxımdan da doğrudur və heç bir etiraz doğurmur. Lakin tədqiqatçıların Ə.Cavadın yaradıcılığının bu iki dövrəne münasibətlərində kifayət qədər mübahisəli məqəmlər vardır və polemika üçün xeyli material var". Nödər bu mübahisəli məqəmlər, alim homin məqəmlərin hollini necə yerinə yetirək, irolı sürüyü konsepsiya elmi mühitdə qəbul olunacaqını? Bu suallara cavab tapmaq üçün tədqiqatçının yeni dövrəşdirme ilə bağlı irolı sürüyü təkliflərə nozor yetirək. Alim yazır: "Tədqiqatların əksoriyətyində Ə.Cavadın 1920-ci ildən 1937-ci ilə qədərki yaradıcılığına eyni prizmadan yanaşma meyli hakimdir. Halbuki bu dövrədə Ə.Cavad yaradıcılığını mərhələlərə böyük öyrənmək elmi baxımdan özünə dərəcədən təsəvvür edir. Şairin yaradıcılığı ilə dərindən tanışlıq onu göstərir ki, onun sovet dövrü yaradıcılığı əslində iki mərhələyə

ayrilaraq tədqiq edilməlidir. 1920-ci ilin aprelindən 1929-cu ilə qədər birinci mərhələ, 1930-1937-ci illər isə ikinci mərhələ hesab edilməlidir. İl dövrü iki mərhələyə ayıraq öyrənməyin mühüm əhəmiyyəti ondadır ki, bir tərəfdən, bu, Ə.Cavadın dünyagörüşündəki dəyişiklikləri, hadisələr, ictimai-siyasi proseslər, ictimai-siyasi sistemə münasibəti, yaradıcılığın idealının müyyən məqəmlarını üzə çıxarmaq imkanı verir. Əgor Ə.Cavadın 1929-cu ilə qədərki yaradıcılığı aprel inqilabından qabaqçı məzmununu inqilabi mübarizə və azadlıq ruhunu hifz edib saxlayır, fərqli isə istiqal, azadlıq arzularının üstünlüdü, simvolik inikasında meydana çıxır, 1930-cu ildən sonrakı şeirlərində tamamilə yeni notlar (bəlkə də, yad notları demək dahi doğru olar) görünməyə başlayır". Fikrimezə, T.Salamoğlunun irolı sürüyü konsepsiya elmi əsaslırları söylenir. O, fikirlərinə asaslandırmak üçün kifayət qədər ciddi faktlara istinad edir. Alim qotiyatla yazır ki, "şairin 20-ci illər yaradıcılığı ilə 30-cu illər yaradıcılığı arasında ideya-mətbət və bədii sonotkarlıq baxımından ciddi fərqlərin görünməsi qətiyyən təəccüb doğurmamalıdır". Mülliñi bu ciddi fərqlərin sobobını homin dövrədə artan siyasi təzyiqlərlə əlaqələndirir. Şairin yaradıcılıq döşənəsində baş verənlərin mahiyyətini düzgün başa düşmək üçün tədqiqatçı adəbi ictimaiyyətin diqqətini Ə.Cavadın "Komunist" qəzeti 31 oktyabr 1929-cu il tarixli nömrəsində çap olunmuş "Şiddətli protesto edir" və "İzah" yazılarına yönəldir. Bu yazıların məzmunundan aydın olur ki, 30-cu illərdə yaxın şeirlərin əsəriyəti "güclü təzyiqlər" qarşısında qalan şairin özünəməxsuslığı istəyi, özünü və ailəsinin ölüm və sürğün kabusundan qurtarmaq arzusu ilə və məcburən yazmışdır".

T.Salamoğlu öz tədqiqatlarında Ə.Cavadı XƏS Azərbaycan romantizminin görkəmli nümayəndəsi kimi dəyrənləndirir. O, eyni zamanda şairin şeirlərinin bu metodun tələbələri əsasında sistemli şəkildə elmi təhlil cəlb olunmadığına tövsiyə edir. Tədqiqatçı şairin romantizm nümayəndəsi olmasının irolı sürür. O yazır: "Ə.Cavad bir-birinə tam oks olan iki siyasi quruluşda, bir-birinə zidd olan iki ictimai-siyasi mühitdə yaradıcılıq fealiyyəti göstərmişdir. Ele bunu nozorə alan tədqiqatçılar şairin sovet dövründə qədər yaradıcılığının birinci dövr, sonrakı yaradıcılığını ise ikinci dövr hesab etmişlər. Belə bir dövrəşdirmə elmi baxımdan da doğrudur və heç bir etiraz doğurmur. Lakin tədqiqatçıların Ə.Cavadın yaradıcılığının bu iki dövrəne münasibətlərində kifayət qədər mübahisəli məqəmlər vardır və polemika üçün xeyli material var". Nödər bu mübahisəli məqəmlər, alim homin məqəmlərin hollini necə yerinə yetirək, irolı sürüyü konsepsiya elmi mühitdə qəbul olunacaqını? Bu suallara cavab tapmaq üçün tədqiqatçının yeni dövrəşdirme ilə bağlı irolı sürüyü təkliflərə nozor yetirək. Alim yazır: "Tədqiqatların əksoriyətyində Ə.Cavadın 1920-ci ildən 1937-ci ilə qədərki yaradıcılığına eyni prizmadan yanaşma meyli hakimdir. Halbuki bu dövrədə Ə.Cavad yaradıcılığını mərhələlərə böyük öyrənmək elmi baxımdan özünə dərəcədən təsəvvür edir. Şairin yaradıcılığı ilə dərindən tanışlıq onu göstərir ki, onun sovet dövrü yaradıcılığı əslində iki mərhələyə

(Davamı var)